

SEVİNC ABDULXALIKOVA
Xəzər Universiteti
Məhsəti Gəncəvi41
sevinj.abdulkhalik@gmail.com

ŞEYX İBRAHİM GÜLŞƏNİ BƏRDƏNİN TÜRK DIVANINDA
BİR NEÇƏ ARXAİK FEİL HAQQINDA

Xülasə

Açar sözlər

AĞMAQ

Ş ağ

BULMAQ

Buldu

bulmax

Bulubdur

**Bulursam buldum bulmaz
bulduq**

VARMAQ

Vardı

varmı baş rmiş
Ş ğ varmaq
yanaş

İRİŞMƏK

irişübdür

ƏSRÜMƏK

əsrüp

əsrimişdir

əsrilib

QILMAQ

qıldı

Qılma

İ

qılıb
Qılır

ÇİZGİN MƏK-

cizginür

Çizginir

daş

ÇİMÇİŞ MƏK –

çimçişübən

çimçəşir

İMRƏN MƏK

imrənməgil

SUNMAQ

sunmagil

sunmadı

sunmasın

İLƏTMƏK

ilətə

ilətdilər

torpağ

iltər

quş aş

GÖZƏTMƏK

gözədübən

gözət

BİLİŞMƏK

bilişəntün

USANMAQ

aş

usanmaz

usanmadım

Ədəbiyyat

İ ş inkiş İ ilmiş ş İ iş ş
Ş oğ ş Ş Vurğ Seçilmiş Beş
Ş

S Abdulkhalikova

About a few archaic verbs on Seykh İbrahim Gulshani Bardai's turkish divan

Summary

Key words

С. Абдулхалыкова

О некоторых архаичных глаголах турецкого дивана шейха Ибрагима

Гульшани Бардаи

Резюме

Ключевые слов